

Zahir Babayev,
hüquq üzrə fəlsəfə doktoru
(zahirbabayev.rcisi@gmail.com)

QEYRİ-DÖVLƏT PENSİYA FONDLARININ FORMALAŞDIRILMASININ VƏ FƏALİYYƏTİNİN TƏŞKİLINİN BƏZİ İQTİSADI VƏ HÜQUQİ ASPEKTLƏRİ

Açar sözlər: Qeyri dövlət pensiya fondları, pensiya təminatı, hüquqi aspektləri, maliyyə bazarları.

Müəllif bu məqaləsində Qeyri-dövlət pensiya institutlarının formalaşdırılmasının və fəaliyyətinin təşkilinin bəzi hüquqi və iqtisadi aspektlərini araşdırır, Azərbaycan Respublikasında əhalinin sosial təminatı ilə bağlı qanunvericilik akrlarında xüsusi ilə təsbit olılmış normalar çərçivəsində mövcud vəziyyəti təhlil etmişdir. Daha sonra müəllif qeyd edir ki, Qeyri dövlət pensiya institutları formalaşsa belə bu institutların fəaliyyəti normal investisya mühitindən və maliyyə bazarlarının vəziyyətindən birbaşa asılı olacaqdır.

Dünya tarixinin güclü şəxsiyyətlərindən biri olan Romalı hərbiçi, siyasi lider e.ə.12 iyul 100-e.ə. 15 mart 44-cü illerdə yaşamış Qay Yuli Sezar e.ə. 47-44-cü iller arasında hərbiçilər üçün pensiya sistemini tətbiq edəndə ilk öncə onlar üçün təssərrüfat ərzilərinin ayrılması və Roma imperiyası boyunca hərbiçi kaloniyalarının yaradılması ilə bağlı qərar qəbul etmişdir.

Müsəvir pensiya sisteminin tarixi dövlət maliyyə sisteminə en böyük niqyasda təsir edən və ictimai inkişafi daha yaxşı təmin edən həmin qərarla bağlıdır. O qərar ki, sonradan bir sıra Avropa dövlətlərində təşkillanmış formada pensiya sisteminin qurulması üçün yaxşı nümunə olmuşdu. Qeyd edək ki, özəl bölmədə çalışanlar üçün yaşı görə ilk təşkilatlanmış özəl pensiya sistemi 1889-cu ildə Almaniyada qurulmuşdur.

Bu sistemin başlıca xarakterik xüsusiyyəti ondan ibarət idi ki, sosial siğorta məcburi və üzlük haqları bazasında olmalı idi. Odur ki, işəgötürən və işləyən mütləq onun maliyyələşdirilməsinə qoyuluşlar etməli olurdular.

Almaniyada tətbiq olunan sistem fəhlə birlüklerinin və komitələrinin təşkil etdiyi könüllü və qarşılıqlı yardım fondlarının bazasında formalaşmışdı. Neticədə pensiya almaq və pensiyaya çıxmak hüququ əvvəller ödənilmiş üzvlük haqlarının bazasında hesablanırdı. Danimarkada (1891) və Yeni Zellandiyada (1898) pensiya sisteminin tətbiqi öncə yoxsullara məqsədli yardım xarakteri daşıyırırdı. Bu ölkələrdə pensiya sistemi ümumi vergi gelirləri hesabına maliyyələşdirilirdi. Sonrakı illərdə qərbi Avropa ölkələrinin eksəriyyətində alman modelinə yönələn pensiya siğorta sistemi formalaşdırılmağa başlanıldı. Anqlosaksion ölkələr (ABŞ istisna olmaqla) və Şimali Avropa dövlətləri Danimarka və Yeni Zellandiyaya uyğun pensiya sistemi yaratmağa başlamışdı. Bu sistemlər qarşısında duran müxtəlif məsələləri həll edirdi. Belə ki, Almaniyada pensiya siğorta sisteminin əsas məqsədi işləyən əhalinin pensiya yaşında sosial statusunun saxlanılması, Danimarka və Yeni Zellandiyaya, sonradan isə İngiltərədə tətbiq olunan pensiya sistemimin başlıca məsəlesi isə yoxsulluğun azaldılması idi. (10, s. 2)

XX əsrde inkişaf etmiş kapitalist ölkələrdə pensiya sistemlərinin uyğunlaşması prosesi müşahidə olunmağa başladı. Artıq bir çox ölkələr sosial siğorta ödənişlərinin məbləğindən və ümumi həcmindən asılı olmayaraq minimal pensiya təminatı əsasında yeni sistemi tətbiq edirdi. Ölkələrə müraciətlər və aparılmış təsnifatlar əsasında belə nəticəyə gəlmək olar ki, pensiya sisteminin strukturunda önemli yeri mahiyyətinə görə pensiya təminatının reallaşdırılması aləti olan pensiya fondları turur. Tədqiqata cəlb oluan ölkələrdə hazırda çoxlu miqdarda müxtalif tipli pensiya fondları fəaliyyət göstərir ki, onlar arasında da pensiya yığımlarının həcmində görə öndə özəl pensiya fondları durur. Beynəlxalq standartların öyrənilməsi və mövcud normaların tədqiqi göstərdi ki, hazırda dünya ölkələrində pensiya sisteminin hüquqi bazasının unifikasiyası prosesi gedir ki, bu da ölkələr arasında pensiya təminatı konseptual çərçivədə yaxınlaşmasına gətirib çıxarır. Dünya təcrübəsinin öyrənilməsi, beynəlxalq standartlarla tanışlıq, eləcə də Azərbaycanda pensiya sisteminin mövcud durumunun təhlili və inkişaf imkanlarının dəyərləndirilməsi aşağıdakı tövsiyyələrin irəli sürülməsini şərtləndirir:

Makroiqtisadi, demoqrafik və pensiya sisteminin fəaliyyətini bilavasita xarakterizə edən göstəricilərin dəyişməsinin əlaqəli şəkildə öyrənilməsi və onlar arasında simulyasiyaların işlənilməsi və bütövlükdə siğorta-pensiya sisteminin perspektiv inkişafı istiqamətlərinin müəyyənləşdirilməsi üçün aktual hesablamalar əsasında proqnozlaşdırma işinin təşkili;

Elektron hökümətin səmərəli mexanizmlərinin tətbiqi məqsədilə e-pensiya programının işlənilməsi və bu sistemdə avtomatlaşdırma səviyyəsinin yüksəldilməsi ilə pensiyaçılarla hesablamaların sürətinin artırılması və onların daha çəvik üsullarla məlumatlandırılması;

Dövlətin müəyyən etdiyi sosial hədəflərin həyata keçirilməsində zəruri olan dövlət büdcəsi transferlərinin həcmi, məcburi dövlət sosial siğorta sisteminde fərdi uçotun nəticəsi kimi gelecekdə gözlənilən maliyyə tələbi, artan maliyyə tələbi ilə sosial siğorta normativlerinin uyğunluğunun gözlənilməsi və digər problemlərin əlaqəli şəkildə öyrənilməsi üçün tədqiqatların genişləndirilməsi;

Mövcud siğorta-pensiya sisteminin dayanıqlı inkişafının təminatı üçün məcburi dövlət sosial siğorta haqları ilə sosial siğorta ödənişləri arasında birbaşa əlaqənin təmin edilməsi, siğorta ödəyicilərinin sayının atrılması məqsədi ilə mövcud işəgötürənlər və yeni iş yerləri yaranan sahibkarların biznes fəaliyyətində stimullaşdırıcı tədbirlərin tətbiqi;

Dövlət sosial siğorta sisteminde fərdi uçotun inkişafı və tətbiqi məqsədi ilə zəruri normativ hüquqi bazanın yaradılması və infrastrukturun qurulması;

Qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və fəaliyyətinin təşkili.

Təhlillər göstərir ki, hökumət bütün vasiatlərdən istifadə edərək dövlətin sosial öhdəliklərini azaltmaq istəyir. Həmçinin real pensiya məbləği ilə iqtisadi mühit arasında asılılığı artırmaq yolu ilə gələcək pensiya təminatı səviyəsinin

“Mülki hüquq, Mülki proses, Kommersiya hüququ, Əmək və Ekologiya hüququ” bölməsi

məsuliyyətini vətəndaşların üzərinə yönəltməyə çalışır. Bu məqsədlə konsepsiya əsasən aşağıdakı istiqamətlərdə fəaliyyətlərin göstərilməsi öhdəliyi müəyyənləşdirmişdi:

1. Pensiya təminatının bündə vəsaitlərində asılılığının azaldılması (sığorta prinsiplərinə əsaslanmayan xərclərin minimum həddə salınması);
 2. Sosial sığorta yiğiminin həcmi və təyin edilən pensiya məbləğinin həcmi arasında funksional asılılığın artırılması;
 3. Pensiya təminat sisteminin maliyyələşdirilməsində dövlət öhdəliklərinin konkretləşdirilməsi;
 4. Pensiya hüququ yaradan faktor kimi “minimum yaş həddi” və “minimum əmək stajı” anlayışlarına paralel olaraq “minimum pensiya kapitalı” anlayışına keçilməsi;
 5. Sığorta olumında könüllü yiğim komponentinin tətbiqi imkanlarının yaradılması;
 6. Qeyri-dövlət pensiya fondlarının (institutlarının) təşkili imkanlarının yaradılması; (11, s. 6)

Qeyri-dövlət pensiya institutlarının formalasdırılmasının hüquqi aspektlərinə nəzər yetiridikdə qeyd etməliyik ki, Azərbaycan Respublikasında əhalinin sosial təminatı ilə bağlı qanunvericilik aktlarında xüsusi ilə təsbit olunmuş normalar mövcuddur. Belə ki, Respublikanın ali qanunvericilik aktı olan Konstitusiyanın “Dövlətin ali məqsədi” adlandırılan 12-ci maddəsində qeyd olunur ki, “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”. Bu maddədən göründüyü kimi dövlət vətəndaşlarının həyat səviyyəsini və onların sosial rifahını özünün ali məqsədi kimi müəyyənləşdirmişdir. Daha sonra həmin qanunvericilik aktının “Sosial inkişaf və dövlət” adlandırılan 16-ci maddəsində qeyd olunur ki, “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilmesi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.” Konstitusiyanın “Sosial təminat hüququ” adlandırılan 38-ci maddəsində qeyd olunur ki, “Hər kəsin sosial təminat hüququ vardır, təqaüdlərin və sosial mülavinətlərin minimum məbləği qanunla müəyyən edilir, dövlət xeyriyyəcilik fəaliyyətinin, könüllü sosial siyortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır”. (1. m.12,16,38)

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1078-20,1078-21 və 1078-22-ci maddələrində Qıymətli kağızlar üzrə əqdlər aid müvafiq müddələr da yer almaqdadır.(2) Bunlardan başqa Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qeyri-dövlət pensiya fondlarının yaradılması üçün əsasları müəyyənləşdirən bir neçə fərman və sərancamlar imzalanmışdır ki bunlarda aşağıdakılari aid etmək olar:

– Azərbaycan Respublikasında Pensiya İslahati Konsepsiyasının təsdiq edilmesi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 767 sayılı sərancamı. (7)

– “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisensiya) verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli fərmani.(8)

– Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisensiya) verilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 29 dekabr tarixli 510 nömrəli Fərmani.(9)

Azərbaycanda qeyri-dövlət pensiya institutlarının formalasdırılması və fəaliyyətinin təşkili pensiyaçıların sosial müdafiəsi, eləcə də ölkədə maliyyə bazarının inkişafı baxımından əhəmiyyətliliyi nəzərə alınaraq bu sahədə əməli işlər sürətləndirilməlidir. Bu istiqamət prezident fərmanlarında və digər hüquqi sənədlərdə təsbit olunsa da vətəndaşlara əlavə pensiya təminatını nəzərdə tutan qeyri-dövlət pensiya fondlarının yaradılmasını və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazası yarılma prorsesindədir. Eyni zamanda, qeyri-dövlət pensiya fondlarının pensiya ehtiyatı vəsaitlerinin yerləşdirilməsi və yerləşdirilməsinə nəzarət qaydaları işlənib hazırlanmayıb, qeyri-dövlət pensiyalarının təyini, maliyyələşdirilməsi və ödənilməsi mexanizmləri müəyyən edilməyib.

Neticədə Azərbaycan Respublikasında yaxın gələcəkdə aparılması nəzərdə tutulan vergi və sosial şəxsi islahati ilə əlaqədar aşağıdakılardan nəzərdə tutulmuşdur:

1. Sosial sığorta sistemində həyata keçirilən islahatlarla bağlı Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” Qanunda və digər əlaqəli normativ hüquqi aktlarda dəyişikliklərin həyata keçirilməsi;

2. Vergi ödəyiciləri tərəfindən əmək münasibətlərinin şəffaflaşdırılması və qeyri-rəsmi məşgullüğün əhatə dairəsinin azaldılması məqsədilə maliyyə sanksiyalarının sərtləşdirilməsi;

3. Bəyan edilən əmək haqqı məbləğlərinin real əmək haqqından az rəsmiləşdirilməsinə görə vergilərin hesablanması ilə bağlı beynəlxalq tacrləbənin öyrənilməsi və konkret təkliflərin verilməsi;

4. Cinayət məsuliyyətinə səbəb olan dövlət bündəsinə olan vergi borcunun məbləğinin muzdlu işə münasibətdə ayrıca həddinin müəyyən edilməsi;

5. Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində vahid gəlir vergisinin tətbiqinin bündə daxil olmalarına təsiri üzrə maliyyə tutumunun hesablanması;

6. Əmək münasibətlərində aparılacaq islahatlardan irəli gələrkə bəyannama formalarının təkmilləşdirilməsi. (12)

Yuxarıda qeyd edilənləri nəzərdən keçirəndə görülür ki, birincisi Azərbaycan Respublikasında aparılması nəzərdə tutulan vergi və sosial şəxsi islahati daha çox bələşdürücü funksiyanın deyil yiğim funksiyasının üzərində qurulması məqsədəməvafiqdir.

İkinci nəzərə alınmalıdır ki, daha mütərəqqi yiğim fondları özəl pensiya fondlardır. Bu sahədəki müsbət tacrləbənin nəticəsində bir çox ölkələr tamamilə özəl pensiya fondları sistemində keçmişdir. Bəzi ölkələrdə isə dövlət və özəl fondların paralel olaraq fəaliyyət göstərməsinə baxmayaraq, bu ölkələrdə aparılmış tədqiqatlar göstərir ki, yiğim və ödənişlərin həcmində görə özəl pensiya fondlarında daha sürətli artım mühəşahidə olunur. Bu da əhalinin dövlət fondları ilə müqayisədə özəl fondlara etibarının yüksək olmasına göstəricidir.

Üçüncüsü pensiya sistemləri ilə maliyyə bazarları arasında qarşılıqlı əlaqələrin qurulması ilə əlaqədar əməli işlər görülməlidir. Heç şübhəsiz ki, yiğim sisteminin mövcudluğu şəraitdə fond bazarlarının rolü artmaqdadır. Bu her şeydən əvvəl maliyyə bazarlarında coxsayılı fondlara (dövlət və özəl) iştiraki ilə bağlıdır. Eyni zamanda bütün inkişaf etmiş ölkələrdə müxtəlif investisiya və siyorta fəaliyyəti ilə məşğul olan pensiya fondları qıymətli kağızlar bazarının başlıca

"Mülki hüquq, Mülki proses, Kommersiya hüququ, Əmək və Ekologiya hüququ" bölməsi

institusional investorlarından sayılır.Qeyri-dövlət pensiya institutlarının formalasdırılmasının və fəaliyyətinin təşkili ilə əlaqədar qarşıya çıxa biləcək çətinliklər. İlk növbədə Azərbaycan respublikasında sənayeləşmənin və maliyyə bazarlarının ümumi vəziyyətini təhlil etməliyik. Qeyd etməliyik ki, hal hazırda Neft sənayesi istisna olmaqla ölkədə sənayeləşmə hələdə arzu olunan səviyyədə deyildir və bu process sürətləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyev çıxışlarının birində qeyd etmişdir: «Əgər biz öz iqtisadiyyatımızı şaxələndirməsək, yalnız və yalnız iqtisadiyyatımızı neft amili üzərində qursaq, böyük uğurlar əldə edə bilmərik (13)» Bu məqsədlə iqtisadiyyatın özəyini yüksək dərəcədə inkişaf etmiş emal sənayesi və digər yüksək texnoloji sahələr təşkil etməlidir. Ölkənin əsas kapitalının 60 faizi, torpağın 45 faizi, yeraltı sərvətlərin hamısı dövlətə məxsus olduğuna görə, habelə dövlət mülkiyyətinin təkcə infrastrukturlarda yox, istehsal sahələrində də mövcudluğu Azərbaycanda indi olan İqtisadi sistemi xalis (təmiz) bazar sistemi kimi yox, qanlıq sistem kimi, qiymətləndirməyə əsas verir. Bununla əlaqədar olaraq hal-hazırda dövlətin bütünlükdə iqtisadi idarəetmədə rolü qarşıq iqtisadi sistemin tələbləri ilə uzlaşdırılmalıdır. Sənaye cəmiyyətinin formalasdırılmasında dövlətin və bazar elementlərinin yerine və roluna yenidən baxılması iqtisadi idarəetmədə dövlətin rolunun əhəmiyyətli dərəcədə gücləndirilməsi zəruridir, indiki yaranmış şəraitdə dövlət tənzimləmə vasitələri ilə bazar mexanizmlərinin ənənəvi əlaqələndirilməsi daha səmərəli ola bilər.(6. s.61)Qeyri-dövlət pensiya institutlarının formalasdırılmasının və fəaliyyətinin təşkili ilə əlaqədar İnvestisiya mühiti və maliyyə bazarları mexanizmləri ilə bağlı qeyd edə bilərik ki, bu pensiya institutları formalasça belə bunların fəaliyyəti normal investisiya mühitindən və maliyyə bazarlarının vəziyyətindən birbaşa asılı olacaqdır.

Sual oluna bilər ki, Gələcəkdə yaradılması nəzərdə tutulan qeyri-dövlət pensiya fondlarında yığılan vəsaiti investisiya şəkilində milli iqtisadiyyata yönəltmək, Dövlət Neft Fonduñun təmsilində effektiv ola bilərmə? Qeyd etməliyik ki, Neft Fonduñun vəsaitlərinin xarici banklarda saxlanılmasına və idarə edilməsinə üstünlük verilməsi bəzi obyektiv amillərlə şərtlənir. Belə amillərdən ən əsası ölkənin maliyyə bazarının böyük həcmində pul vəsaitlərini makroiqtisadi tarzlaşdırma pozmadan realizə etməyə hələlik hazır olmamasıdır. İnkişaf etmiş bazar iqtisadiyyath ölkələr üçün ümumi daxili məhsulun strukturunu xidmət sferası və ikinci sektorun (sənaye və tikinti) emal sənayesi ilə təmsil olunması, birinci sektorun (kənd və meşə təsərrüfatı) payının cüzi olması ilə xarakterikdir. İqtisadi inkişafın postsənayeleşmə mərhələsində olan ölkələrdə ÜDM-də sənayenin xüsusi çəkisi 35-40 faiz olur, bu şərtlə ki, sənayedə emal sənayesi 65-70 faizlə üstünlük təşkil etsin. Yaxın on ildə investisiyaların istiqamətlərinin seçimi Azərbaycanın yenidən sənayeləşdirilməsi konsepsiyasına əsaslanmalıdır. Onlara daxildir:

- iqtisadiyyat müəyyən sektoruna investisiyalannın stimullaşdırılması;
- gömrük tarif dərəcələrinin artırılması və ya azaldılması; - həmin sektorların məhsullannın xarici satış bazarlarına çıxışının təşkili, ixrac əməliyyatlarının kreditləşdirilməsi və sigortalanması;

- iqtisadi diplomatiya.

Qeyd etməliyik ki, maliyyə bazarı beş həlqədən təşkil olunur:

- Yığım sahibləri (Fond təklif edənlər);
- Investorlar (Fond tələb edənlər);
- Maliyyə alətləri;
- Yardımcı qruplar;
- Hüquqi-nizamlayıcı qruplar.

Yuxarıda göstərilənlərdən belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan respublikasında Qeyri dövlət Pensiya Institutlarını yaradanda mütləq şəkilde aşağıdakı məsələlər diqqət mərkəzində saxlanılmalıdır:

1. *Qeyri dövlət pensiya fondlarına vətəndaşların etibar edilməsi məsələsi.* Burada birinci məsələ dövlətin bu fondlara birbaşa və ya dolayı ilə nəzarətindən və bununla yanaşı fonda yığılan vəsaitin şəffaf idarəciliyində zəminliyindən gedir. İkinci etibarlılığın yüksəldilməsi baxımdan Fondlara yığılan vəsaitin idarəciliyində birbaşa cavabdehlik daşıyan idarəetmə şurasında, məsələn Müşahidə Şurasıda təmsil olunan şəxslərin bu sahədə peşəkar olmaqları ilə yanaşı əksəriyyət tərəfindən qəbul olunan və yüksək nüfuzlu malik şəxslərdən formalasdırılması diqqət mərkəzində saxlanılmalıdır.

2. *Fondlar yaradıldıdan sonra fond aktivlərinin idarə edilməsi məsələsi.* Burada da əsas məsələ həmin vəsaitin uzmüddətli kapital qoyuluşu kimi daxili investisiyyaya yönəltmək lazımdır. Lakin yuxarıda qeyd etdiyimiz kimi respublikamızda sənayeləşmənin səviyyəsi arzu olunan səviyyədə deyil, ölkənin əsas kapitalının 60 faizi, torpağın 45 faizi, yeraltı sərvətlərin hamısı dövlətə məxsus olduğuna görə, habelə dövlət mülkiyyətinin təkcə infrastrukturlarda yox, istehsal sahələrində də mövcudluğu Azərbaycanda mövcud olan İqtisadi sistemi xalis (təmiz) bazar sistemi kimi yox, qanlıq sistem kimi, qiymətləndirməyə əsas verir. Bununla əlaqədar olaraq hal-hazırda dövlətin bütünlükdə iqtisadi idarəetmədə rolü qarşıq iqtisadi sistemin tələbləri ilə uzlaşdırılmalıdır. Sənaye cəmiyyətinin formalasdırılmasında dövlətin və bazar elementlərinin yerine və roluna yenidən baxılması iqtisadi idarəetmədə dövlətin rolunun əhəmiyyətli dərəcədə gücləndirilməsi zəruridir, indiki yaranmış şəraitdə dövlət tənzimləmə vasitələri ilə bazar mexanizmlərinin ənənəvi əlaqələndirilməsi daha səmərəli ola bilər. Digər tərəfdən fondlara yığılan vəsaitin olkədən kənarda mövcud olan investisiya imkanlarına yönəltmək ölkədən maliyyə axınının sürətlənməsinə gətirib çıxara bilər.

3. *İnvestisiyalar yatırılarda aşağıdakı risk faktorları nəzərə alınması məsələsi.* Nəzərə alsaq ki, respublikamızda xammal sənayesi istehsal sənayesindən daha üstün çəkiyə malikdir, onda milli iqtisadiyyata investisiya yatırımları etdikdə risk faktorları mütləq şəkildə nəzərə alınmalıdır. Çünkü istehsal sənayesinə nəzərən xammal sənayesində risk faktorları daha çoxdur.

4. *Maliyyə Bazarlarında işlək mexanizm və alətlərin mövcudluq məsələsi.* Qeyd etməliyik ki, Qloballaşma prosesi vahid dünya kapital bazarının formalasmasına gətirib çıxartmışdır. Bununla yanaşı surətlə inkişaf edən qiymətli kağızlar bazarı milli iqtisadiyyatların surətli ineqvaziyasına şərait yaradır. Muasir telekommunikasiyaların və hesablayıcı texnikanın inkişafi maliyyə resurslarının bir saniyə ərzində bir milli bazardan o birisini kecməsinə şərait yaradır. Lakin kapitalın mobil

“Mülki hüquq, Mülki proses, Kommersiya hüququ, Əmək və Ekologiya hüququ” bölməsi

olması üstünlükdürsə, bununla bərabər xarici ölkələrin iqtisadiyyatından asılılığının artması səbəbindən milli qiyməti kağızlar bazarının qeyri-sabitliyi də artmış olur. Bununla bərabər milli bazarlarda investisiyalar uğrunda rəqabət artır. Ənənəvi olaraq aparıcı ölkələr Avropa birlüyü, ABŞ və Yaponiya arasında olan rəqabətə artıq inkişaf edən ölkələr də qoşulur. Eyni zamanda, inkişaf edən ölkələrə investisiya qoymaq üçün inkişaf etmiş ölkələr arasında da rəqabət cox gücləndir.

Bundan əlavə qeyd etmək yerinə düşər ki, respublikamızda uçot seqmentinin əsas maliyyə alətləri dövlətin qısamüddətli öhdəlikləri Azərbaycan Milli Bankının (AMB) notları və onların buraxılışı (emissiyası) və yerləşdirilməsi hesab edilir. Digər tərəfdən ticarət, xəzinədarlıq və bank vekselləri, korporativ istiqraz vərəqələri qismində instrumentlər və başqa qısamüddətli öhdəliklərin növləri kimi alətlər bazarda lazımi yer tuta bilməmişdir. Banklararası pul bazarı balansın tənzimlənməsi, nəzarət orqanlarının tələblərinin yerinə yetirilməsi aktiv əməliyyatların həyata keçirilməsi üçün qısamüddətli kreditlərin və banklararası depozitlər formasında pul vəsaitlərinin paylaşdırılmasını təmin edir.

Mənbələrin siyahısı:

1. Azərbaycan Respublikasının Konstitusiyası
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
3. Azərbaycan Respublikası Vergi Məcəlləsi
4. Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu, 15 may 2015-ci il, № 1284-IVQ
5. İvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu, 13 yanvar 1995-ci il, № 952.
6. Tofiq Hüseynov. Azərbaycanda investisiyalar (gəlirlər, investisiyalar, sənayeləşdirmə, məşğulluq) «Elm» nəşriyyatı – 2009, 380 səh.
7. Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisensiya) verilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 29 dekabr tarixli 510 nömrəli Fərmanı
8. “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisensiya) verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli fərmani.
9. Azərbaycan Respublikasında Pensiya islahati Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 767 sayılı sərəncamı.
10. İqtisadi Tədqiqatlar Mərkəzi, Friedrich Ebert Stiftung Fondu (Azərbaycan Respublikasında Pensiya İslahatları: beynəlxalq təcrübə, standartlar və islahat konsepsiyası) Bakı -2009,
11. Pensiya əlcətanlığı: “Əmək pensiyaları haqqında” qanuna son dəyişiklərin qiymətləndirilməsi CESD Tədqiqat Qrupu (Layihə). http://cesd.az/hew/wp-content/uploads/2017/09/CESD_ UNDP_Paper_Pension Sistem in Azerbaijan.pdf
12. Vergilər Nazırlığının 20 avqust 2018-ci il tarixli 1817040100743500 nömrəli əmri ilə təsdiq olunmuş “Sosial şəxsiyət sisteminə aparılacaq islahatlar və vahid gəlir vergisinin tətbiqi ilə bağlı” TƏDBİRLƏR PLANI
13. “Azərbaycan” qəzeti, 13 may 2005-ci il.

Zahir Babayev,
Ph.D. in Law

(zahirbabayev.rcisi@gmail.com)

SOME ECONOMIC AND LEGAL ASPECTS OF FORMATION AND FUNCTIONING OF NON-STATE PENSION FUNDS

Keywords: Non-state pension funds, Pension law, pension provision, the legal aspect, financial markets.

In this article, the author investigated some of the legal and economic aspects of the formation and functioning of the non-state pension institutions, analyzed the existing situation within the norms specifically envisaged in the legislation on social protection of the population in the Republic of Azerbaijan. The author then notes that even if non-state pension institutions are formed, the activity of these institutions will directly depend on the normal investment environment and the financial markets.

Захир Бабаев,
доктор философии по праву
(zahirbabayev.rcisi@gmail.com)

НЕКОТОРЫЕ ЭКОНОМИЧЕСКИЕ И ПРАВОВЫЕ АСПЕКТЫ ФОРМИРОВАНИЯ И ФУНКЦИОНИРОВАНИЯ НЕГОСУДАРСТВЕННЫХ ПЕНСИОННЫХ ФОНДОВ

Ключевые слова: Негосударственные пенсионные фонды, пенсионное право, пенсионные льготы, юридические аспекты, финансовые рынки.

В этой статье автор изучил некоторые правовые и экономические аспекты формирования и функционирования негосударственных пенсионных учреждений, проанализировал сложившуюся ситуацию в нормах, конкретно предусмотренных в законодательстве о социальной защите населения в Азербайджанской Республике. Затем автор отмечает, что даже если будут созданы негосударственные пенсионные учреждения, деятельность этих институтов будет напрямую зависеть от нормальной инвестиционной среды и финансовых рынков.